

Sumqayıt şəhər və Saatlı rayon “Gənclər evi”
sosial xidmət müəssisələrində

PSIXOLOQ

vəzifəsini tutmaq üçün

ELAN

Vəzifə funksiyaları

“Gənclər Evi” sosial xidmət müəssisəsinə müraciət edən gənclərin psixoloji diaqnostikasını aparır, təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə, eyni zamanda peşəyönümlü məsələlərlə bağlı məsləhətlər verir. Hər bir gənc və yeniyetmənin psixoloji həssaslığını və xüsusiyyətlərini nəzərə alaraq, onların mənəvi cəhətdən daha sağlam inkişafı üçün konkret proqram, individual inkişaf planı işləyib hazırlayır, bilik və bacarıqların mənimsəməsində yaranan çətinliklərdə psixoprofilaktik işi təşkil edir, bununla bağlı valideyn və dərnek rəhbərlərinə məsləhətlər verir.

Psixoloq işləmək üçün əsas tələblər:

- təhsil: Ali (psixoloq, psixiatr)
- kompyuter bilikləri: MS Office, Internet və s.
- dil bilikləri: Azərbaycan (əla), rus, ingilis (orta səviyyədə)
- iş təcrübəsi: ən azı 2 il
- Azərbaycan Respublikası Gənclər Siyasəti haqqında nəzəri biliklər
- Şəxsi keyfiyyətlər: səbrli, nizam-intizamlı, tənqidi fikirlərə təmkinli yanaşma, gənclərlə rahat ünsiyyət qurmaq bacarığı, humanist, mərhəmətli

İşə qəbul II mərhələdən ibarətdir :

I. Sənədlərin qəbulu :

Aşağıda qeyd olunan siyahı üzrə sənədlər 03 sentyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinə təqdim edilməli və ya poçt vasitəsilə göndərməlidir. (Ünvan: Bakı şəhəri, Az 1072, Olimpiya küçəsi 4; əlaqə telefonu: 465-21-55)

- ərizə
- şəxsiyyəti təsdiq edən sənədin surəti
- kadrlar uçotunun şəxsi vərəqəsi
- ali təhsil haqqında sənədin surəti
- əmək kitabçasının surəti
- sağlamlıq haqqında arayış
- rəngli fotosəkil 1 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:

- 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
- Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
- Fotoşəkil hazırkı dövrü əks etdirməlidir.

II. Müsahibə :

Müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatlar www.genclerevi.az internet saytında yerləşdiriləcəkdir.